

(Hekayə)

Adım, gördüğün kimi, Xoskendi. Vəsrde yaşamış alban xristian ruhanisinin adından götürülüb. Qədim türkçədə koçken – qartal deməkdir. Mənə bir tamaşa elə. Olsa-olsa, qasqaldaq olaram.

Uğunub özündən getdi. Mirəhmədi də gülmək tutdu.

– Nə əcəb ölkənə qayıtmırsan?

– Qorxuram. Həm pasportum köhnədir, həm də uşaqları qoyub gedə bilmərəm. Müraciət etsəm də, işimə hələ də baxılır.

Xeyli susdu. Stolun üstündəki zəngli saat çıqqıldıqca ürəyi sıxlırdı. Gözlərini bir nöqtəyə zilləyən İsmayııl yenidən başladı, nə başladı...

– Yoldaşım altıncı uşağı

gözləyir. Bir ucdn doğur. Heç məndə hay yoxdur. Bilirəm ki, uşaqların eksəriyyətinin atası mən deyiləm. Neyləmək olar, mənimki də belə getiribg

Mirəhməd udqundu. Nə deyəcəyini, necə təsəlli verəcəyini bilmədi. İsmayııl təsəlli də

Bütün hissələri ağaç kötüyü kimi qurumuşdu.

Həmin məclisdən sonra Mirəhməd İsmayılla bir süfrəyə oturanda içkini gətirmirdi.

Günlər beləcə aylara qarşı şib uçub gedirdi. Mirəhməd Kışının gözləri zəif görür, qulağı

Uçulmuş ev

gözləmirdi. Sözünə davam etdi:

– Heç nə demə. Mən taleyimlə barışmışam. Gecələr əsəbileşib özümdən çıxıram. Arvad itin sözünü deyir mənə. Yəqin, eşitmış olarsan.

Mirəhmədin gözlərindən yaş axdıqca silirdi. İsmayıılın ağlamağa heyi qalmamışdı. Həyatda hər şeyi görmüşdü.

zəif eşidirdi. İsmayııl isə uşaqları sabaha sağ çıxartmaq üçün əlləşirdi. Lakin sənədi olmadığından heç yerə işə düzələ bilmirdi. Lap düzəlsəydi belə, uşaqlara kim baxacaqdı?

Bir gün Mirəhmədin küçə qapısı döyüldü. Qapıya çıxan Mirəhməd karıxdı. İsmayıılın arvadı, altı uşaq anası ağlaya-ağlaya nəsə deyirdi. Mirəhməd

Nemət Mətin

heç nə anlamadı. Onu sakitləşdirib bir daha soruşdu:

- Nə olub, ay qız?
- İsmayııl yoxa çıxıb.

Mirəhməd qocaldığı üçün onu axtara bilməzdi. Güclə ayaqlarını tərpədirdi. Polis çağırıldı. Bir gün axtarışdan sonra İsmayıılın cəsədini dəniz qıraqında tapdırılar. Qayalar arasında şışmiş cəsədi ləpə döyürdüg

Bir həftə keçməmiş İsmayıılın arvadı torpağı satdı. Xeyli pul eləmişdi. Ucuz yerden hazır ev aldılar. Qalan pulu isə ximixim rəyindilər. Uşaqlar böyümüştü. Artıq dördü işləyirdi. Birri bazaarda araba dartır, biri göyərti satır, biri konduktor işləyir-



di, biri də bağban idi. Atalarının yoxluğu az da olsa, hiss edirdilər. Qayğısız uşaqlıq illərini həsrətlə xatırlayırdılar.

İsmayıılın bağıni varlı adam almışdı. Yerində iri bir malikanə tikdirmişdi. Hasarı o qədər hündür idi ki, daha dəniz də görünmürdü...